

Prezident İlham Əliyevin bu sözlerinden de göründüyü kimi, Azərbaycan düşmənin məkli planlarını yaxşı bilirdi. Buna görə də ölkəmiz sühə danişqlarının aparılması ilə bərabər, mühərbiyə də hazırlanırdı. Bir sözə xalqımız işgal və saysız-hesabsız təxribatlar töredilən illər ərzində torpaqlarının tapdaq altına qalması ilə heç vaxt barışmadı. Bunun üçün siyasi-iqtisadi sahələrdə ardıcılıqlı islahatlar aparıldı. Mövcud potensialın, ilk növbədə, iqtisadi müstəqiliyin möhkəmləndirilməsini diqqətdə saxlanıldı. Maliyyə vəziyyətinin getdiğə yaxşılaşması isə silahlı qüvvələrin gücləndirilməsini, modernləşdirilməsini şərtləndirdi.

Bütün bunlar barədə dövlətimizin başçısı Rusyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert

Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacaqıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

xəber verirdi. Prezident İlham Əliyev "Nasionalnaya oborona" jurnalına müsahibəsində bu barədə deyib: "Buna görə hər şey bu istiqamətdə gedirdi. Hərbi əməliyyatların başlanmasından əvvəlki hadisələrin xrono-



Qələbə məramı ilə başlayıb böyük Zəfərlə bitən Vətən müharibəsi

Bu gün olduğu kimi, işgal dövründə, eləcə də Vətən müharibəsi getdiyi günlərdə də Azərbaycanın mövqeyi konstruktivliyi ilə diqqət çəkib. Ölkəmiz bu problemin tez bir zamanda həllinin tərəfdarı olub, çünkü əziyyət çəkən, əhalisi qəçqin və məcburi köçküne çevrilən Azərbaycan idi. Lakin, Ermənistən hər vəchle danişqlar prosesi ni pozmaq, yaxud uzatmaqla torpaqlarımızı tapdaq altında əbədi saxlamaq məqsədi güdürdü. İşgal dövründə ərazilərimizdə böyük məbləğdə vəsait hesabına başa gələn nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədərlərinin qurulduğu da düşmənin bu çirkin niyyətindən xəbər verirdi. Dövlətimizin başçısı bununa bağlı çıxışlarının birində deyib: "Aydındır ki, onlar bunu torpaqlarımızı əbədi işgal altında saxlamaq üçün etmişlər. Onların taktikası, danişqlarda iştirak etmək, müəyyən məsalələrə razılıq vermək, digərlərini qəbul etməyərək prosesin imitasiyası ilə məşğul olmaqdan, həllədici qərar verməyə gəldikdə isə geriye addım atmaqdan ibarət idi".

İgor Korotchenko məsahibəsində ətraflı bəhs edib. Ölək rəhbəri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətinin artırılması üçün texniki vasitələrin alınmasına xüsusi önem verdiyi diqqətə çatdırıb: "Bu, onunla nəticələndi ki, biz çox güclü hərbi tərkib hissə yaratdıq və ikinci Qarabağ müharibəsi bunu göstərdi..." .

Azərbaycan Ordusu öz gücünü hələ Vətən müharibəsindən əvvəl nümayiş etdirmişdi. Belə ki, silahlı qüvvələrimiz 2016-ci ilin aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarını çox məhdud şəkildə göstərmış, işgal altındaki ərazilərin bir

logiyasına nəzər salsaq, iyul ayında dövlət sərhədində təxribat töredildi, bizim dinc sakinlər və hərbi qulluqçular həlak oldular, avqust ayında ermənilər tərəfindən göndərilmiş təxribat qrupu Goranboy rayonunda zərərsizləşdirildi, sentyabr ayında nələrin olması isə artıq hamiya məlumdur..." .

İkinci Qarabağ müharibəsində Ermənistən hər zaman olduğu kimi, yenə də Azərbaycanın tarihi, müqəddəs missiyasına kölgə salmaqdan belə çəkinirdi. Bütün dünyaya silahlı qüvvələrimiz tərəfindən guya fosfor tərkibli sursat-



diplomatik təzyiqlərin olmaması və işgalçının əməllərinin qınanılmaması onu yeni cinayətlər töretməyə sövq edirdi. İstifadəsi qadağan olunmuş raketlərin dinc insanlara qarşı tətbiqi isə coxsayılı mülki şəxsin həlak olması ilə nəticələnirdi.

Prezident İlham Əliyev "Nasionalnaya oborona" jurnalına müsahibəsində də bununa bağlı deyib: "Hərbi əməliyyatlar aparılan dövrdə biz bir dəfə də, provokasiyalara uymadıq. Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndən de biz Ermənistana eyni şəkilde cavab vermedik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşdurun emosiyaları başa düşmek olardı. Biz hərbi cinayətlər töretməmişik. Hərbi əməliyyatın ele ilk gündən mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər töretməyi özüne rəva görənlər ciddi cəzalandırılacaqlar..." .

Ermənistən tekke Vətən müharibəsi günlərində deyil, uzun illər davam edən işgal zamanı da faşizm siyaseti yürüdüb, şəhər və kəndlərimizi tamamilə dağdırıb, Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələrini yerlə-yeysən edib, məmənşəyib. İsləm dini abidələrini – məscidlər, türbələr və digər inanc yerlərini xarabalığa çevirib. Düşmən məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlıları qarşı öz nifrətlərini ortaya qoyub.

Ermənilərin yaşayış məntəqələrimizə, maddi-mədəni abidələrimizə düşmən münasibəti, insanlıqla bir araya sızmayan vəhşi əməlləri Qarabağ və ətraf rayonlarının suverenliyi olar ki, hər qarışında nəzəre çarpır.

Öslində, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün dünya mədəniyyətinə qarşı təcavüz kimi qiymətləndirilməlidir. Çünkü talan və mehv edilən dəyərlər nəinki ölkəmiz, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunəlidir. Buna baxmayaraq, bu cür barbarlığı, təəssüf ki, dünya birliliyi susqunluqla qarşılıyır, bigane münasibət sergiləyir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində dediyi sözlər də erməni faşizminin iç üzünü açır: "44 gün ərzində biz təkəcə öz ərazi bütövlüyüümüz bərpa etmedik, təkəcə düşməni torpaqlarından qovmadıq, təkəcə milli ləyaqətimizi bərpa etmedik, biz erməni faşizminin başını əzdik. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürünü öz gözləri ilə görür. Bi-

zim bütün şəhərlərimiz yerlə-yeysən edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağdırılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağdırılıb, qalan yarıdaqılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya məsələmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı. Mən əminəm ki, dünya məsələmanları buna adekvat reaksiya verəcəklər... Qələbəmiz qeyd etdiyim kimi, erməni faşizmi üzərində əldə edilmiş qələbədir".

Burada bir məqamı da xatırlatmaq istərdim. Bu gün xarici ekspertlər tərəfindən 44 günlük mühərbiyətə Ermənistənə acı məğlubiyyəti bir sıra amillərlə əlaqələndirilir. Bu ölkənin savaşda sürətli çöküşünün əsas səbəblərindən biri kimi İrəvan hakimiyətinin üçüncü dövlətlərə arxalanmasından və ordusunun hazırlıqlılığından qaynaqlandığı bildirilir. Eyni zamanda, Ermənistənən yeni silahlı qüvvələrinin sağlığı seviyyədə olması da vurğulanır. Amma burada Azərbaycan Silahlı Qüvvələrindən ferqli olaraq, düşmən ordusunda ruh yüksəkliyinin olmaması, savaşın ilk günlərindən başlayaraq, fərəciyin nəzərəçarpacaq dərcədə artması ilə bağlı əsas məsələ nədənsə unudulur.

Bəli, bu tarixi zəfər tekke silah gücüne qazanılan qələbə deyildi, həm də Azərbaycan diplomatiyasının misilsiz uğuru, silahlı qüvvələrimizin döyüş ruhunun tentənəsi, xalq-iqtidar-Prezident birliyi idi.

Məhz bu əsas amillər hesabına Vətən müharibəsində xalqın birliyi və ədaləti mövqeyi "dəmir yumruq"da birləşərək işgalçıya sarsıcı zərbə vurdu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışıyan mülki şəxslər, bütövlükdə xalqımız ezm və iradə, bir yumruq kimi birləş və həmrəylilik nümayiş etdirərək düşməni ağır məğlubiyyətə uğradı.

Ermənistənən bu mühərbiyədə rüsvayçı məğlubiyyətə üzləşməsində həm də düşməninin Azərbaycan xalqının Qarabağ sevgisinin, Vətən məhəbbətinin nə qədər güclü olduğunu dərk etməsi əsas rol oynadı. Dövlətimizin başçısının vurğuladığı kimi, "onlar bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi qələbəyə aşuran hem güclü-müzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalq bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi".

Vaqif BAYRAMOV, "Xalq qəzeti"



hissəsini düşməndən təmizləmişdi. Bundan başqa, 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistən sərhədində dövlətimizin başçısının vurğuladığı kimi, qan tökülmədən əməliyyat aparmaq gücünü nümayiş etdirmişdi. Lakin bu, erməni faşizmine dərs olmamışdı. Ermənistən rəhbərliyi sühə danişqlarını pozmağa hesablanmış "Qarabağ Ermənistəndir və nöqtə" şüərlərini səsləndirmək, əslində, işgalçılıq siyasetini davam etdirmək istəyini bildirmişdi. Ermənistən müdafiə nazirinin Amerikada Ermənistənən yeni ərazilər uğrunda yeni mühərbiyə hazırlaşması barədə bəyanatı isə açıq-əşkar hədə və elementar sağlam düşüncə normalarına, beynəlxalq hüquqa qarşı məsuliyyətsizlik nümayishi idi.

Bu dövrdə düşmən ölkənin Azərbaycana qarşı atdığı digər addımlar da onun gələcəkdə də bu təxribatlara sadıq qalacağından

ların tətbiqi iddiasını yayırdı. Halbuki Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunan heç bir silah və sursat yox idi. Bu kimi əsəssiz xəbərlər yaymaqla işgalçi ölkə dinc azərbaycanlı əhalisi qarşı törətdiyi hərbi cinayətləri gizlətmək, ört-basdır etmək məqsədi güdürdü. Əslində isə ordumuzun sarsıcı cabab zərbələri qarşısında geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevre konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Tehlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfələr, döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən şəhərləri və əhalinin six yaşadığı məntəqələri intensiv ateş tuturdu. Bununla da cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır və Azərbaycanın məlki şəxslərini hədəfələr. Düşmən ölkəyə qarşı siyasi-